

**AZƏRBAYCAN RESPUBLİKASININ
AUDİTORLAR PALATASI ŞURASININ
QƏRARI**

Bakı şəhəri

№310/7

3 may 2019-cu il

**Auditorlar Palatasının Şurası yanında komitələrin Əsasnamələrinin və
2019-cu il üzrə iş planlarının təsdiq edilməsi barədə**

Azərbaycan Respublikası Auditorlar Palatasının 2019-cu il üzrə iş planının 1.16-cı "Auditorlar Palatasının Şurası yanında komitələrlə, audit komitələri və daxili audit qurumları ilə əlaqələrin qurulması və birgə tədbirlərin həyata keçirilməsi" bəndinə dair tərtib olunmuş Plan-proqramın 2-ci "Auditorlar Palatasının Şurası yanında komitələrin 2019-cu il üzrə iş planlarının və Əsasnamələrinin hazırlanması" bəndinin icrası ilə əlaqədar Palatanın Audit komitələri və daxili audit qurumları ilə iş şöbəsi (M.Hüseynova) tərəfindən təqdim edilmiş Auditorlar Palatasının Şurası yanında Elm və auditor fəaliyyətinin metodoloji təminatı üzrə komitənin, Keyfiyyət nəzarət üzrə komitənin, Beynəlxalq Audit Standartları və Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə komitənin, Beynəlxalq əlaqələr üzrə komitənin, Auditor fəaliyyətinə dair hüquqi məsələlər üzrə komitənin, Auditorların ixtisasartırması və peşə təhsili üzrə komitənin, Etika, mübahisələr və intizam komissiyasının Əsasnamələrinin və 2019-cu il üzrə iş planlarının layihələrini müzakirə edərək Auditorlar Palatasının Şurası

QƏRARA ALIR:

1. Azərbaycan Respublikası Auditorlar Palatasının Şurası yanında Elm və auditor fəaliyyətinin metodoloji təminatı üzrə komitənin, Keyfiyyət nəzarət üzrə komitənin, Beynəlxalq Audit Standartları və Maliyyə Hesabatlarının Beynəlxalq Standartları komitənin, Beynəlxalq əlaqələr üzrə komitənin, Auditor fəaliyyətinə dair hüquqi məsələlər üzrə komitənin, Auditorların ixtisasartırması və peşə təhsili üzrə komitənin, Etika, mübahisələr və intizam komissiyasının Əsasnamələri və 2019-cu il üzrə iş planları təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikası Auditorlar Palatasının Şurası yanında Elm və auditor fəaliyyətinin metodoloji təminatı üzrə komitəyə (N.Talıbov), Keyfiyyət nəzarət üzrə komitəyə (V.Kərimov), Beynəlxalq Audit Standartları və Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə komitəyə (N.Abbaslı), Beynəlxalq əlaqələr üzrə komitəyə (F.Qarayev), Auditor fəaliyyətinə dair hüquqi məsələlər üzrə komitəyə (E.Qurbanov), Auditorların ixtisasartırması və peşə təhsili üzrə komitəyə (A.Qurbanov), Etika, mübahisələr və intizam komissiyasına (İ.Əliyev) və Palatanın Audit komitələri və daxili audit qurumları ilə iş şöbəsinə (M.Hüseynova) tapşırılsın ki, komitələrin və komissiyanın 2019-cu il üzrə iş planlarında nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini təmin etsinlər.

3. Bu qərarın və təsdiq edilmiş Əsasnamələrin mətnlərinin Auditorlar Palatasının internet sahifəsində yerləşdirilməsi təmin edilsin.

Şuranın sədri

Vahid Novruzov